

Galacayıımızı seçmək:

İqlim dəyişikliyi üçün təhsil və onun təsirləri



Hesabatda əsas diqqət təhsilə yönəlib. Belə ki, hesabatda təhsilin iqlim dəyişikliyi ilə mübarizədə oynadığı mühüm rol və onun vasitəsilə əldə edile biləcək nticələr ətraflı şərh edilib. Həmçinin qeyd olunur ki, təhsil iqlime qarşı tədbirlərin təsviqində güclü vasite ola biler. Eyni zamanda araşdırma bu sahədə mövcud olan boşluqlar nəzərdən keçirilərkən təhsilin yalnız iqlim məlumatlılığını artırmaqla kifayətlənmədiyini, həm də yaşıl bacarıqların inkişafına və cəmiyyətlərdə davranışların dəyişdirilməsinə kömək edə bileyəcəyi əsaslandırılır. Bütün bunlara baxmayaraq, hesabatın mühüm narahatlıq doğuran məsələlərindən biri də təhsilin global iqlim dəyişməsi fonunda zəif maliyyətədirilməsidir.

Təhsilin iqlim tədbirləri üçün katalizator rolu

Hesabatda təhsilin global məqyasda iqlim dəyişikliyi ilə bağlı məlumatlılığın və tədbirlərin genişləndirilməsində güclü vasite olduğu vurgulanır. Qeyd olunur ki, təhsilə düzgün və məqsədönlü investisiya edilməklə, iqlim tədbirlərinin məqyasını genişləndirmək mümkündür. Lakin bütün bu cəhdlərə baxmayaraq, 2021-ci ildə iqlim maliyyəsinin yalnız 1.5%-i təhsilə ayrılmışdır ki, bu da narahatlıq doğurur. Təhsilin həm düşünəcələri, yanaşmaları formalasdırmaq, həm davranışları dəyişmək, həm də innovasiyaları stimulasiya etmək qəbuliyəti yüksəkdir. Lakin aşağı seviyyəli maliyyətədən təhsilin potensialı tam reallaşdırıla bilməz. Həmçinin, hesabat əlavə bir il təhsilin iqlim məlumatlılığını 8.6% artırmasına diqqət çəkir.

Bundan əlavə iqlim tədbirlərinə yönəlmis təhsil proqramları da mühüm əhəmiyyət kəsb edir. Belə ki, təhsil proqramları vasitəsilə şagirdlərə iqlim haqqında məlumatların çatdırılması, cəmiyyətdə ekoloji davranışların təşviq edilməsi kimi addımların vacibliyi vurgulanır. Avropana aparılan araşdırımlar göstərir ki, təhsildə əlavə bir il iqlim dəstü davranışlarını 5.8% artıb. Bu da

İqlim dəyişikliklərinin təhsil sistemlərinə təsiri

Iqlim dəyişikliklərinin təhsil sistemlərinə mənfi təsirləri xüsusilə aşağı gəlirli ölkələrdə daha qabarıq şəkildə müşahidə olunur. Hesabatda vurgulanır ki, iqlimle əlaqəli hadisələr məktəblərin fealiyyətində ciddi pozulmala sabəb olur. Bu da təhsiləlanların öyrənmə prosesinə mənfi təsir göstərir. Eyni zamanda hesabatda aşağı gəlirli ölkələrdə hər il orta hesabla 18 gün dərs iqlimle bağlı pozulmalar nəticəsində itirilir, halbuki yüksək gəlirli ölkələrdə bu rəqəm cəmi 2.4 gündür.

Bundan əlavə hesabatda Braziliya nümunəsi də eks olunur. Qeyd olunur ki, burada aşağı gəlirli ailələrdən olan şagirdlər iqlim səbəbindən öyrənmə vaxtlarının orta hesabla 0.5 ilini itirilir. Məhz itirilen vaxtlar təhsil nailiyyətlərinə ciddi təsir göstərir ki, bu da gələcək əmək bazarına hazırlığın zəifləməsi kimi nticələrə gotirib çıxara bilər. Bu səbəbdən də hesabatda itkilərin qarşısını almaq üçün təhsil sistemlərinin bu cür təsirlərə aşağı maliyyə ilə uyğunlaşması ilə bağlı tədbirlər tövsiyə olunur.

Bu tədbirlər arasında məktəblərdə temperaturun tənzimlənməsi, infrastrukturun dayanıqlılığı və məktəblərin bağlanması hallarında məsafədən təhsilin təşkil edilməsi kimi təkliflər yer alır. Həmçinin bu uyğunlaşma tədbirləri hər bir təhsilən üçün 18.51 ABŞ dollarından 101.97 ABŞ dollarına qədər maliyyə tələb etməsi hesabatda qeyd olunur.

Təhsilin davranış dəyişikliklərinə təsiri

Təhsilin iqlim dəstü davranışlarını necə təşviq etdiyi də hesabatda mühüm mövzulardan biridir. Vurgulanır ki, təhsil yalnız iqlim haqqında məlumatlılığı artırmaqla qalmır, həm də iqlim dəstü davranışlarını 5.8% artıb. Bu da

əlaqədar fealiyyətləri təşviq edir. Əlavə bir ilin təhsilin iqlim dostu davranışlarının 5.8% artırması Avropana aparılan tədqiqatlarda yer alır. Bu da təhsilin ekoloji davranışları formalasdırmaqdə əsas vasitələrdən biri olduğunu sübut edir.

Bundan əlavə, aşağı və orta gəlirli ölkələrdə insanların yalnız

müəllimlərin 47%-i və Uqanda 41%-i iqlim dəyişikliyinin media tərafından şəxşirdildiyini düşünür. Bu da həmin ölkələrdə iqlim məlumatlılığında ciddi boşluqların olduğunu göstərir.

Məhz itirilen vaxtlar təhsil nailiyyətlərinə ciddi təsir göstərir ki, bu da gələcək əmək bazarına hazırlığın zəifləməsi kimi nticələrə gotirib çıxara bilər. Bu səbəbdən də hesabatda itkilərin qarşısını almaq üçün təhsil sistemlərinin bu cür təsirlərə aşağı maliyyə ilə uyğunlaşması ilə bağlı tədbirlər tövsiyə olunur.

Bununla yanaşı Hindistanda aparılan təsdiçi nəzarət sınaqları nəticəsində uşaqlar iqlim dəyişikliyi ilə bağlı təhsil verildikdə, onların valideynlərinin iqlim dostu davranışlarında 13% artım müşahidə edilmişdir. Bu da uşaqların cəmiyyətdə və ailədə dəyişiklik agentləri kimi çıxış etmə potensialını vurgulayır. Eyni zamanda təhsilin yalnız fərdi səviyyədə deyil, həm də icmalar və siyasi səviyyədə iqlim siyasetlərini formalasdırma bileyəcək və he-sabatda qeyd olunur. Məsələn, Avropana əlavə il təhsil yaşlı siyasetləri destəkleyən şəkilərdə 3.6% artıma səbəb olur ki, bu da sistemli, məqsədönlü iqlim siyaseti dəyişikliklərinə yol açır.

Yalan məlumatlar və məlumat boşluqları

Hesabatda qeyd olunan başqa bir vacib məsələ isə yalan məlumatların yayılmasıdır. Bu veziyət, xüsusilə aşağı və orta gəlirli ölkələrdə iqlim tədbirlərinin qarşısını alan əsas faktorlardan biridir. Məsələn, Banqladeşdə

Dünya Bankının hesabatı nələri vəd edir?

Iqlim dəyişikliyi bu gün bəşəriyyətin qarşılaşdığı ən böyük qlobal problem-lərdən biridir. Bu problemlə bağlı 2024-cü ildə Dünya Bankı tərəfindən "Gələcəyimizi seçmək: İqlim dəyişikliyi üçün təhsil" adlı hesabat nəşr olunub.

Təhsil İnstitutunun "Beynəlxalq Təhsil İcmali" bülleteninin sentyabr nömrəsində sözügedən hesabatla bağlı təhlil yer alıb.

Yaşıl bacarıqlar və əmək bazarı

Yaşıl iqtisadiyyat keçid hesabatın əhəmiyyətli hissələrindən biridir. Odur ki, hesabatda yaşıl bacarıqların inkişafı ilə

iş yerinin ixtisas olunacağı proqnozlaşdırılır. Bu isə ciddi təlim və bacarıq artırmasına ehtiyac olduğunu göstərir.

Bununla belə aşağı və orta gəlirli ölkələrdə yaşıl bacarıqların yalnız ali təhsil və ya STEM sahələri ilə möhdudlaşdırıldıguna dair yanlış tövəvvürler mövcudur. Halbuki yaşıl bacarıqlar texniki, sosial, emosional və sektorlararası bacarıqları əhatə edir. Həmçinin, yalnız STEM sahələrində deyil, bir çox sonnət sahələrində mövcuddur.

Təhsil sistemlərinin uyğunlaşma çətinlikləri

Hesabat təhsilin iqlim dəyişikliyinin mənfi təsirlərindən qorunması üçün derhal tədbir görməyi tövsiyə edir. Təkliflər arasında infrastrukturun dayanıqlılığını gücləndirmək, məsafədən təhsil imkanlarını genişləndirmək, müəllimlərin iqlim mövzularında bilik və bacarıqlarını artırmaq yer alır. Hesabatda qeyd olunur ki, 2022 ilə 2024-cü illər arasında 81 ölkədə 404 milyon tələbə iqlimlə bağlı məktəb bağlanmalarından tövsiyənib. Bu isə geniş miqyaslı pozuntuların qarşısını almaq üçün təcili tədbirlərin görülməsini tələb edir.

Nəticə

"Gələcəyimizi seçmək: İqlim dəyişikliyi üçün təhsil" hesabatı iqlim dəyişikliyi ilə mübarizədə təhsilin mühüm rolunu vurgulayır. Eyni zamanda, hesabat sübutlar və statistikallara əsaslanan arqumentlər vasitəsilə, hökumətləri təcili olaraq təhsilin iqlim tədbirlərində rolunu daha da gücləndirə bilər.

